

Tərəfdaş, Bolt Food xidmətindən Tərəfdaşla ümumi istifadə şərtlərinə Əlavə təklif edir

1. Giriş

Tərəfdaşın təklifinə dair bu Əlavə ("**Təkliflər Əlavə**") aşağıdakı hallarda tətbiq edilir:

- a) Tərəfdaş („**Siz**") Food Hub-dan, yəni Bolt servisi tərəfindən təqdim olunan platforma və alətlərdən istifadə edir ki, bu da tələbatın artırılması məqsədilə Tərəfdaşın Bolt Food platforması vasitəsilə müştərilərə qısamüddətli endirimlər və analoji xüsusi təkliflər („**Təklif(lər)**") təqdim etmək imkanını yaradır; və ya
- b) Siz Bolt servisindən birbaşa olaraq əldə edilmiş ismarış vasitəsilə (elektron poçt, telefon zəngi, onlayn forma və ya digər kanallar, "**birbaşa ismarış**" vasitəsilə) Təklifi seçirsiniz və ya qəbul edirsiniz.

Bolt, bu Təkliflərə Əlavənin şərtlərinə uyğun olaraq Tərəfdaş Food Hub-da mövcud olan və ya birbaşa ismarış vasitəsilə əldə edilmiş Təkliflərdən istifadə etməyə icazə verir. Tərəfdaşda Təkliflərə Əlavə ilə Bolt Food servisinin Ümumi Şərtləri („**Ümumi Şərtlər**") arasında ziddiyyətlər yaranarsa, Təkliflərə Əlavənin şərtləri üstünlük təşkil etməlidir, Təkliflərə Əlavədə baş hərflə istifadə olunmuş istənilən qeyri-müəyyən terminlər isə Ümumi Şərtlərdə göstərilmiş mənə kəsb edəcəkdir.

2. Təkliflər

Sizə təqdim olunan Təkliflərin siyahısı Food Hub-da və/və ya bilavasitə olaraq birbaşa ismarışlarda təqdim olunmuşdur. Siz, istənilən mövcud Təklifi və Təklifin başlama tarixini seçə bilərsiniz. Siz, istənilən zaman öz mülahizənizə görə Təklifdən imtina edə bilərsiniz. Bolt, əvvəlcədən xəbərdarlıq etməklə və ya etməməklə öz mülahizəsinə görə Təkliflərin qüvvədə olma müddətini məhdudlaşdırmaq və Təklifin qüvvədə olma müddətini dayandırmaq hüququnu özündə saxlayır. Siz, Təklif(lər)in üzərində istənilən dəyişikliyi, onların dayandırılması və ya ləğv edilməsi də daxil olmaqla, Boltun Təklifə görə hər hansı bir məsuliyyət daşmadığı ilə razılırsınız. Təklifdə qeyd olunan Müştəri tələbatının planlaşdırılmış qaydada artımı hesablamalara əsasəndir və Bolt Təklifin müəyyən müştəri tələbatının artmasına səbəb olacağına zəmanət vermir.

3. Tərəfdaşın öhdəlikləri

Tərəfdaş Müştəri üçün hər bir Təklifin şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Siz, Təklifi qüvvədə olan bütün qanunlara və ya normativ aktlara ("Qüvvədə olan qanunlara") uyğun olaraq yerinə yetirəcəyinizə və Təklifin yerinə yetirilməsi üçün bütün lazımi səlahiyyətlərə sahib olduğunuza dair razılıq verirsiniz. Malların Müştərilərə güzəştli şərtlərlə təqdim olunduğu Təkliflər olarsa, Malların Qiymətləri endirimlərin tətbiq edildiyi vaxtadək ən azı 30 gün ərzində artırıla bilməz.

4. Təklifin qiyməti

Hər bir Təklif üzrə xərclərin bölüşdürülməsi mexanizmi Food Hub-da və ya birbaşa ismarış vasitəsilə əks olunacaqdır. Müəyyən bir təklifə qoşulmaq istəyirsinizsə, Təkliflə bağlı xərclərə görə (Food Hub-da göstəriləndi və ya birbaşa ismarışda razılaşdırıldığı kimi) məsuliyyət daşımağa razılıq vermiş olursunuz. Malların Müştərilərə güzəştli şərtlərlə təqdim olunduğu Təkliflər olarsa, Bolt malların tam dəyərindən deyil, onların endirimli Qiymətindən Agent komissiyası tutur. Əgər Bolt Təklifin dəyərinin bir hissəsini ödəyirsə, O, Təklifdə göstəriləndi kimi kampaniyaya görə Sizdən Yığımları tutmaq hüququna malikdir. Əgər Siz Təklif

çerçevesində xərclərin bölüşdürülməsi mexanizminin Food Hub-da göstəriləndən fərqli olması barədə Boltla razılığa gəlmisinizsə, belə xüsusi razılaşma daha üstün qüvvəyə malik olmalıdır.

5. **Sair şərtlər**

Bolt, vaxtaşırı olaraq öz mülahizəsinə görə Təkliflərə Əlavəyə dəyişikliklər edə bilər və belə dəyişikliklər Bolt tərəfindən dəyişikliklərin edildiyi Təkliflərə Əlavənin otuz (30) gün ərzində <https://food.bolt.eu/en-us/legal/> ünvanında dərc olunduğu və ya onun Tərəfdaş üçün başqa üsulla əlçatan olduğu müddət ərzində qüvvədə olacaqdır. Əgər Siz, Təkliflərə yeni Əlavənin qüvvəyə minməsindən sonra Təkliflər təqdim etmək üçün Food Hub-dan istifadə etməyə davam etsəniz, Təkliflərə yenilənmiş Əlavənin yerinə yetirilməsinə dair razılıq vermiş olursunuz.

Partner Offers Addendum to General Terms of Bolt Food service with the Partner

1. Introduction

This Partner Offers Addendum ("**Offers Addendum**") applies when:

- a) the Partner („**you**“) uses the Food Hub, i.e. the platform and tools provided by Bolt which enable the Partner to provide short-term discounts and similar special offers („**Offer(s)**“) to the Clients via the Bolt Food Platform, in order to increase Client demand; or
- b) you choose or accept an Offer via direct communication with Bolt (via e-mail, phone, online forms or other channel, "**direct communication**").

Bolt authorizes the Partner to use the Offers available in the Food Hub or accepted via direct communication, subject to the terms of this Offers Addendum. In the event of any conflict between the Offers Addendum and the General Terms („**General Terms**") of Bolt Food service with the Partner, the terms of the Offers Addendum shall prevail and any undefined capitalized terms in the Offers Addendum will have the meaning set forth in the General Terms.

2. Offers

The list of Offers that are available to you is set out in the Food Hub and/or offered directly via direct communication. You can opt in to any Offer available to you and choose the start date of the Offer. You can opt out of an Offer at any time at your own discretion. Bolt reserves the right to limit the duration of the Offers and the right to pause an Offer at its own discretion, with or without prior notification. You agree that Bolt shall not be liable to you for the Offer, including for any modification, suspension or discontinuance of the Offer(s). The estimated increase of Client demand specified in the Offer is an estimate and Bolt cannot guarantee that the Offer will result in a certain amount of increase of Client demand.

3. Partner's obligations

The Partner is responsible for fulfilling the terms of each Offer for the Client. You agree that you will run your Offer in accordance with all applicable laws or regulations ("Applicable Laws") and you have all necessary authority to run your Offer. In case of Offers whereby the Goods are offered to Clients at a discounted Goods Price, the Goods Price cannot be increased for at least 30 days prior to applying the discounted Goods Price.

4. Costs of the Offer

The cost sharing mechanism for each Offer will be described in the Food Hub or via direct communication. In case you choose to opt in to a certain Offer, you agree to be responsible for the costs related to the Offer (as described in the Food Hub or agreed via direct communication). In case of Offers whereby the Goods are offered to Clients at a discounted Goods Price, then Bolt will charge the Agency Fee from the discounted Goods Price and not the full Goods Price. If Bolt will cover a part of the Offer's cost, Bolt is entitled to charge you a Campaign Fee as specified in the Offer. In case you have agreed with Bolt via direct communication that the cost sharing mechanism of the Offer shall be different from what is described in the Food Hub, then such special agreement shall prevail.

5. Other

Bolt may amend the Offers Addendum from time to time in its sole discretion, and such amendments will be effective thirty (30) days after Bolt posts the amended Offers Addendum at <https://food.bolt.eu/en/us/legal/> or otherwise makes it available to the Partner. If you continue to use the Food Hub for providing Offers after the new Offers Addendum enters into force constitutes your consent to be bound by the updated Offers Addendum.